

Dövlət Statistika Komitəsinin işinin yekunları haqqında

2013-cü il yanvar ayının 25-də Dövlət Statistika Komitəsinin inzibati binasında 2012-ci ildə ölkənin statistika orqanlarının işi haqqında geniş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında Aparatın, Naxçıvan MR Statistika Komitəsinin, Bas Hesablama Mərkəzinin, rayon statistika idarələrinin rəhbərləri iştirak etmişlər. Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin müdiri, kollegiyanın üzvü cənab A.Mansurov komitənin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, 2012-ci ildə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət Proqramının yerinə yetirilməsi başa çatdırılmış, 5 il ərzində 116 tədbir tam icra olunmuşdur. Ümumiyyətlə, Dövlət Proqramı ilə bağlı 2012-ci ildə 30, 5 il ərzində 200 iş yerinə yetirilmişdir.

2012-ci ildə statistik metodologiyanın təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması davam etdirilmiş, il ərzində Komitə tərəfindən ümumilikdə 100 metodoloji iş yerinə yetirilmişdir.

Hesabat dövründə beynəlxalq standartlara cavab verən 30-dan çox məcmuə hazırlanmışdır. Bu nəşrlərin hər biri Komitənin internet sahifəsində yerləşdirilmişdir.



İl ərzində ümumilikdə Dövlət Statistika Komitəsinin Aparatı və onun yerli statistika orqanları tərəfindən 1562 təhlili məruzə, 83 adda ekspres-məlumat və 74 adda mətbu-məlumat hazırlanmışdır.

2012-ci ildə kitabxananın xidmətindən 2615 nəfər oxucu istifadə etmişdir. Dövlət Statistika Komitəsinin məlumat hesablama sisteminin inkişafı və modernləşdirilməsi işi davam etdirilmiş, Dövlət Statistika Komitəsinin “stat.gov.az” adlı yeni internet sahifəsi yaradılaraq “gov.az” domen zonasında qeydiyyatla alınmışdır. 2013-cü ildən başlayaraq informasiya ehtiyatları yeni sahifə vasitəsi ilə istifadəçilərə çatdırılmışdır.



2012-ci ildə Dövlət Statistika Komitəsinin internet sahifəsindən hər gün orta hesabla 1310 istifadəçi bəhrələnmişdir və baxılan sahifələrin orta sayı 6187-yə çatmışdır. 2012-ci ildə Dövlət Statistika Komitəsi beynəlxalq standartların mənimsənilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmişdir. Hazırda Dövlətstatkom 60 beynəlxalq təşkilatla və bir sıra xarici ölkələrlə əməkdaşlıq edir.

2012-ci ildə Ağstafa, Astara, Cəlilabad, Göyçay, İmişli, Sabirabad, Zərdab, Nəsimi və Suraxanı rayon statistika şöbələrinin (idarələrinin) işi yoxlanılmış, nəticələri Dövlət Statistika Komitəsinin kollegiyasında müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

2013-cü ildə Dövlət Statistika Komitəsi sisteminin əsas vəzifələri “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”ndan, Komitənin iştirak etdiyi digər Dövlət Proqramlarından, 2013-cü il üçün statistik işlər proqramından, metodoloji və məlumat istifadəçiləri ilə iş və iqtisadi təhlil üzrə iş planlarından irəli gələn tapşırıqların yerinə yetirilməsindən və 2012-ci ildə yol verilmiş nöqsanların aradan qaldırılmasından ibarət olacaqdır.

İclasa yekun vuran Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2012-ci ildə görülmüş işlər və növbəti ildə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış etmişdir.